



Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun 70 yaşı tamam oldu. Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətə görə o, ölkə başçısı İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edildi. Bu sevgidən hamimizə pay düşdü.

Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun 70 yaşı tamam oldu. Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətə görə o, ölkə başçısı İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edildi. Bu sevgidən hamimizə pay düşdü.

50 ildən artıqdır ki, oxucular Azərbaycanın müsiqi höyəti baş verən in mühüm və əlamətdar hadisələr barədə məlumatı mehz Ramiz Zöhrabovun məqalələrindən almış, görkəmləri bəstəkarlarını yaradıcılıq pörtrətlərlə tanış olmuş, onun xalq müsiqi, mügəm və aşq sənəti haqqında maraqlı yazıtlarını oxumuşlar. Onu geniş oxucu kütüfəsinə təqdim etməyə ehtiyac yoxdur, çünki bir tənqidçi-publisist və müsiqi təbligatçısı kimi çoxdan özünü xalqa tanıtmış ve sevdimişdir.

Üzeyir Hacıbəyovdan başlayaraq milli müsiqisənashığımızda kök salmış on yaxşı ənənələr və müsiqi sənətinin bugünkü sırası barədə təsəvvür eldə etmək üçün R.Zöhrabovun yaradıcılığına nəzer salmaq kifayətdir. O, nadir müsiqisənashasdandır ki, fəaliyyətini ilk gündən müxtəlif istiqamətlərə yönəldərək həm elm sahəsində, həm də tənqid və publisistikada özünə eyni dərəcədə uğurla sınmış, müsiqi təbligatçısı və pedaqoq kimi böyük iş aparmışdır. R.Zöhrabovun tələbəlik illerindən diqqət mərkəzini çəkdiyi şifahi ənənəli müsiqimizin öyrənilməsi məsələsinə maraqlı sonrakı illərdə getdiyərək artmışdır. Onun ildən-ilə cilalanan peşəkarlığı, eldə etdiyi təcrübə sayesində hər yenи tədqiqatı milli müsiqisənashığımıza töhfə olmuşdur. Hazırda mügəm sənətinə dövlət seviyyəsində böyük qayğı və diqqətinə şahidi olduğumuz bir zamanda, bu qədim və zəngin ənənənin yaşayış inkişaf etməsi naminə beynəlxalq əhəmiyyətli unikal layihələrin həyata keçirildiyi bir

dövrədə mügəmin öyrənilməsinə də maraqlı artmışdır. R.Zöhrabov hələ öten əsrin 60-ci illərindən xalq müsiqisi və mügəm sənətinin tədqiqilər məşğul olmuşa başlamışdır. Müəllifi olduğu onlarda kitab arasında "Azerbaijdjanskie tesnivi" (Moskva, 1983), "Azerbaycan təsnifləri" (Təbriz, 1991), "Muğam" (Bakı, 1991), "Teoriticeskie problemy Azerbaijdjanskoqo muğama" (Bakı, 1992), "Azerbaycan modal müsiqisi" (Tehran, 1999, fars dilində), 2000-ci illərdə isiq üzü görmüş "Şifahi ənənəli Azerbaycan professional müsiqisi", "Çahargah" mügəm destəgahının nəzeri əsərləri, "Rast" mügəm destəgahının nəzeri əsərləri, "Zərbi-muğamlar", "Azerbaycan rəngləri: janr, lad-məqam və melodik xüsusiyyətlərin tədqiqi" və digər dəyərli tədqiqatlarını milli mügəmsənashığının klassik nümunələri addlandırma bilerik. Eyni zamanda, R.Zöhrabov özünün elm sahəsindəki nailiyətlərindən bohralanıb müsiqiseverləri mərifələndirmək məqsədilə elmi-populyar səpkiyi işlər ilə də tanınan nadir müsiqisənashasdandır. Mügəmin təbliğ olunmasında Ramiz müəllimin xidmətləri böyükdür. Azərbaycan televiziyyasında apardığı "Xalq müsiqisi xəzinəsindən", "Xalq müsiqisi inciləri" adlı silsilə verilişlərdə mügəm sənəti və onun ifaçıları ilə bağlı maraqlı söhbətləri minlərlə sənətseveri, müxtəlif peşə sahiblərini mavi ekran qarşısında toplayıb, onların milli müsiqimizə olan məhəbbətini daha da artırıb. Bu baxımdan "Muğam" kitabı da milli müsiqisənashığımızda elmi-populyarlaşdırıcı tənqidi

din nadir nümunələrindən biri hesab edilə bilər. Bu kitabda müğəm aid dəyərlər məlumat bütün dolğunluğla ilə, cinsi zamanda hər kəs üçün anlaşıqlı və maraqlı olan bir tərzdə təqdim edilir. R.Zöhrabovun elmi fəaliyyətinin digər istiqaməti - bəstəkar yaradıcılığının öyrənilməsi də bilavasitə publisistika sahəsindəki işi ilə bağlı olmuşdur. Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunmuş "Hacı Xanməmmədov" (1992), "Rauf Hacıyev" (1993), "Ramiz Mustafayev" (1995), "Bəstəkarlarımızın haqqında söz" (1995), "Bəstəkarlarımızın portreti" (1997) kitabları, Üzeyir Hacıbəyov, Süleyman Ələsgərov, Fikret Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Hacı Xanməmmədov, Arif Məlikov, Vəsif Adıgozelov, Şəfiq Axundova, Tofiq Bakixanov, Aqşin Əlizadə və bir çox başqa bəstəkarlar haqqında həm elmi, həm publisistik xarakterli məqalələri müsiqiseverlər üçün maraqlı və dəyərli mənbələr olmuşdur.

Onun müəllifi olduğu dərslik və dərs vəsaitləri isə ali və orta müsiqi məktəblərinin tədris prosesi üçün zəruri olan adəbiyyat siyahısında birinci yerdə olan nümunələrdir. Öten əsrin 50-ci illərindən başlayaraq son on illiyinə kimi R.Zöhrabov bəstəkar kimi də fəaliyyət göstərmmiş, orkestr və kameraların müəllifi olmuşdur.

Bütün bunlarda yanaşı, R.Zöhrabovun Bakı Müsiqi Akademiyasında kafedra müdürü kimi daşıdığı məsuliyyəti, onlarda baxıxlı işi, magistrlik və namizədlilik dissertasiyalarına rəhbərliyini, həmkarlarının bir çox işlərinin redaktoru kimi çıxış etməsini, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının sədri, 20 ilə yaxın müddət-də Azərbaycan Bəstəkarlar İttifaqının katibi kimi göstərdiyi fəaliyyəti də nəzərdən keçirək, üstəlik, respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrdə münsif kimi işini də qeyd etək, bunların bir şəxs tərəfindən yerinə yetirilməsinə heyrətlənməyə bilərək. Bu gün Ramiz Zöhrabov yaradıcılığının kamiliyik zirvəsinə çatmış alim, tənqidçi-publisist, ictiyai xadimdir.

• Şəhəri HƏSƏNOVA,
Üzeyir Hacıbəyov adına
Bakı Müsiqi Akademiyasının
professoru